

## NADİR AXUNDOVUN "SARƏNG"İ

**I**nəmlişə səs sahib olan klarnet bir alət kimi ötən yüz illərdən bu yana gəliyidir. Avropada, xüsusilə Almaniyada klarnet – «eklavyon» – əvəz elədiyi üçün adı «klaryonet» qoyulub. Qardaş Türkiyə – klarnetin bir musiqi aləti kimi ilk ayaq açdığı ölkələrdən biridir. Klarnet Türkiyədə 1820-ci ildə ilk dəfə xalq arasına çıxıb, sistem şəklində isə 1854-cü ildə İstanbulda göstərilib. İstanbulda çox məşhur bir musiqiçi olan Əli bəy, o zamanlar klarnetin misilsiz ifaçısı sayılan Zati Ağcayın köməkçisi olmaqla Vəli Kanika klarnet çalğısının incəliklərini öyrədə bilibdir. Bu minvalla Türkiyədə klarnet hələ o zamanlardan milli alət kimi tanınaraq sultan saraylarında çalınmış. 1917-ci ildə Ənvər paşanın mehtər takınlarında klarnet irəli keçəsə də, geniş



istifadə olunmayıb. Ənvər paşa – 1918-ci ildə Azərbaycanı və azəri türklərini daşnak-bolşevik soyqırımdan xilas etmiş «Qafqaz islam Ordusu»nın baş komandanı Nuru paşanın qardaşıydı...

Klarnetin türk musiqisinə qatılması

bilavasita İbrahim əfəndidən başlayıb. Məşhur klarnet ustalarından sayılan kaman ustası Vasif və Ramazan, TRT radiolarında ilk klarnet çalğıçısı isə Şükrü Tunar olub. Bundan başqa məşhur Türk ifaçıları Əhməd Quşçöz, Ələddin Gözəltik, Barbaros Elkose, Berqamalı İsləməli, Fəz Çətin, Həmdi Tokay, Mustafa Kabacı, Hüsnü o sıradandır. Türkiyədə yüz illər boyu həqiqətən mahir klarnet ustaları olub və indi də vardır. Belə ki, Türkiyənin ən məşhur klarnet ustalarından sayılan Mustafa Kandralı bütün

beynəlxalq aləmdə tanınan misilsiz ifaçı sayılr. Onun lent yazıları tez-tez amerikan, fransız, hind və başqa ölkələrin filmlərində səslənir...

Azərbaycanda ilk dəfə professional səviyyədə milli musiqimizi klarnetdə

buzovnali Nadir Axundov çalıb. Peşəkar, sənətçi olan Nadir Axundov əsasən Bakıda və Bakı kəndlərində toy-düyünlərdə iştirak etmiş, xalqın hüsnü-rəğbatını qazanmışdır. Deyilənə görə, Nadir Axundov həm də klarnetdə müğəmin gözəl ifaçısı imiş. Odur ki, bəzən xanəndələr onun müşayiətilə bütün müğəməni belə oxuyullarmış.

Nadir Axundovun klarnetdə «Sarəngi», «Zəmin-xarə»si yaxud xalq çalğı alətləri ansamblının müşayiətilə çaldığı «Bayati-kürd» müğəmləri əsl sənət incisidir. Axırıncısı hətta «Başıaçıq» adlı gürçü filimində də istifadə olunub.

Bəzilərinin dediyinə görə, Azərbaycana klarneti vaxtıla guya Karo adında bir erməni gətiribmiş və ilk dəfə Azərbaycanda milli musiqini da klarnetdə guya o çalıb. Lakin bu olduqca yanlış, özü də qəsdən uydurulmuş şayıədir. Çünkü Karodan hələ bir neçə il əvvəl Bakının yuxarı məhəllələrinin birində Hənifə adlı klarnet ifaçısı olub və ilk dəfə klarnetdə milli musiqini da Hənifə çalıbdır. Lakin Hənifə gənc yaşlarından ağ ciyər vərəminə tutulduğu üçün təbii ki, öz sənətinə davam etdirə bilməyib...

Onu da deyək ki, buzovnali Nadir Axundov, erməni Karo Azərbaycana

gəlməmişdən hələ bir neçə il əvvəl klarnet çalmağa başlayıb və lap cavan olmasına baxmayaraq, artıq Bakıda, Bakı ətrafi kəndlərin toylarında ad-san qazanmağı da elə ordan gəlir. Nadir Axundovdan sonra Şəmsi İmanov, Bəhruz Zeynalov, Ələkbər Əsgərov, Vəli Qədimov, Əşraf Əşrəfzadə, Adil Bayramov kimi klarnet çalğıçıları yetişibdir ki, bunların da hərəsinin sənətdə öz dəstidə xətti, orijinal çalğı üslubu olubdur...

Klarnet – Azərbaycan milli musiqisinə o qədər qaynayıb-qarışıb, o qədər isnişib ki, xalq çalğı alətləri ansambllarını, orkestrləri, eyni zamanda toy-düyünləri indinin özünəcən klarnetsiz təsəvvür etmək heç cürə mümkün deyil. Məsələn, elə havalar var ki, klarnetdəki kimi heç bir alətdə o qədər şirin səslənmir və insanın ruhunu da o incəliklə oxşamır. «Vəzgəl», «Qoçəli», «Tərəkəmə», «Qars», «Xançoban», «Keçiməməsi», «Kinto», «Bakı», «Qazağı», «Şalaxo», «Həsəni», «Həyatı», «Fikrəti», «Bəxtəvəri», «Zöhrabı», «İnnabi», «Yüzəbir», «Dilşadı», «Fəridi» rəqsleri elə bil əvvəldən klarnet üçün qoşulub və eşidən bu musiqi altında ən azı qol götürüb oynamaq ürəyindən keçir.

Klarnet milli musiqimizə varid olan gündən elimizdə-obamızda, xüsusilə Bakı və Abşeron

toylarının şah çalğısı sayılmış və klarnet çalanlara adətən «usta» deyə üz tutmuşlar.

Onu da deyək ki, klarnet əsasən «Alman» ya «Fransuz sistemli» olur ki, Azərbaycanda mili musiqiçilər yalnız «Alman sistemi»ndən istifadə edir. Bayaq dediyimiz kimi, klarnet – Azərbaycana gətirilmə alətdir. Ancaq, qəribə burasındadır ki, klarnetdən savayı zaman-zaman əcnəbi ölkələrdən yurdumuza ayaq açan alətlərin heç biri klarnet qədər rəğbat qazanmamış və Azərbaycan milli musiqisində buncu doğma havacata köklənə bilməmişdir. Bunun sırrı isə heç şübhəsiz ki, klarnetin yapışılıq səsində, onun cəhdəcisi nəvasındadır və şübhəsiz ki, klarnet ifaçısının geniş ürəyə malik, eyni zamanda istedadlı, son dərəcə peşəkar sənətkar olmayı da burda rol oynayır. Təməli çox azman sənətkarlar – Nadir Axundov, Ələkbər Əsgərov, Şəmsi İmanov, Əşraf Əşrəfzadə, Vəli Qədimov, Adil Bayramov və başqları tərəfindən qoyulmuş klarnet sənəti nə yaxşı ki, indi də ləyaqətlə davam etdirilir və bizim mili çalğıçılarımız həmişə olduğu kimi bu cəhətdən yenə də qeyrılara nisbətdə əlçatmaz bir zirvədədir...